# Qüvvədə olan "Asan İmza" sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı

**BAKI - 2021** 

### Mündəricat

1.	Ümumi məlumat3
2.	İlkin anlayışlar3
3.	"Asan İmza" sertifikatlarının onlayn yenilənməsi prosedurunun təsviri4
3.1	"Şəxsi" tipli "Asan İmza" sertifikatlarının onlayn yenilənməsi4
3.2	"İş" (Biznes) və ya "Dövlət və bələdiyyə" tipli "Asan İmza" sertifikatlarının onlayn yenilənməsi8
	3.2.1 Rəhbər şəxs olan İstifadəçilər üçün:8
	3.2.2 Rəhbər şəxs olmayan İstifadəçilər üçün:11

#### 1. Ümumi məlumat

Bu sənəd qüvvədə olan "Asan İmza" sertifikatlarının onlayn yenilənməsi üçün müraciətlərin qəbulu, ərizələrin doldurulması, sertifikatların təqdim olunması üzrə prosedurları əks etdirir.

#### 2. İlkin anlayışlar

Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) - elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər xidmətləri göstərən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi.

"Asan İmza" sertifikatı – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən imza sahiblərinə təqdim olunan, onu identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə Mərkəzin verdiyi kağız və ya elektron sənəd.

**Mobil Operator -** Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyət göstərən və ASAN İmza SİM-kartından istifadəni dəstəkləyən Mobil şəbəkə operatoru.

ASAN İmza (mobil elektron İmza) SİM-kartı - elektron imza yaratma vasitələrinin təhlükəsizliyi baxımından "Elektron imza və elektron sənəd" haqqında Azərbaycan Respublikasının Qanununun və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun gələn elektron imza vasitəsi - mobil telefon üçün xüsusi SİM-kart, həm telefon nömrəsinin, həm də elektron imza yaratma məlumatlarının fiziki daşıyıcısı.

ASAN İmza PİN/PUK kodları - ASAN İmza SİM-kartının istifadəsinə imkan verən fərdi, təhlükəsiz identifikasiya kodları. Bu kodlar ASAN İmza SİM-kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Şəxsiyyətin təsdiqlənməsi üçün PİN 1-dən, elektron imza üçün PİN 2-dən istifadə edilir. PİN 1 və PİN 2 kodlarının blokdan çıxarılması və ya onların dəyişdirilməsi üçün PUK-dan istifadə edilir.

İstifadəçi ID-si - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən "Asan İmza" sertifikatı əldə edilən zaman imza sahibinə təqdim edilən "Sertifikatın aktivləşdirilməsi haqqında" bildirişdə göstərilən 6 rəqəmli, spamdan müdafiə olunmaq üçün istifadə olunan təhlükəsizlik kodu. Bir Asan İmza SİM kartı üçün (sertifikatın sayından asılı olmayaraq) bir İstifadəçi ID-si verilir.

### **3. "Asan İmza" sertifikatlarının onlayn yenilənməsi prosedurunun təsviri** 3.1 <u>"Şəxsi" tipli "Asan İmza" sertifikatlarının onlayn yenilənməsi</u>

1. "Şəxsi" tipli "Asan İmza" sertifikatlarını onlayn yeniləmək üçün <u>www.e-taxes.gov.az</u> portalına daxil olub "Asan İmza şəxsi kabinet" bölməsi seçilir (Şək.1).



Şək.1

 Açılan pəncərədə "Asan İmza" mobil nömrəsi və İstifadəçi ID-si daxil edildikdən sonra Şəxsi kabinetə giriş edilir (Şək.2).

Giriş pəncərəsi Mobil nömrə istifadəçi ID-si	
Daxil ol	

Şək.2

 Növbəti mərhələdə açılan yeni pəncərənin sol menyusundan "SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI" bölməsi seçilir (Şək.3).

	≡			
AZ I EN MƏLUMATLARIM AYARLAR SERTİFİLAT MÜDDƏTİMİN UZADLMASI ƏLAVƏ SERTİFİLAT	esas seniife / sentrifikar MüDoottiluki r SERTIFIKAT MÜDDOTTI Bu bölmede yalnız sentrifikarın müddedi etibahinde müddeti bitariden senra 30 gin Qeye: 30 gin müddeti bitaride vontayn xidmet merkazlari) münecie etimakle alda	IZZDILMASI NİN UZADILMASI ləşin arzində bitacək nömrələrin siyəbəsi əks olunmuşdur. İstifadəçi "Asan ləşində bitifadəçi mobil operatora müraciate edib, xidməti aktivləşdirməlid müraciat edilmədildə, İstifdəçi "Asan imzə" sertifikatlarını yalınız fiziki olarız edə biləcəkim.	İmzə" Şəvsi kabineti vasitasıla müddəti bitacək sertrihatlarır ir, ələ halda münrciət əritası lağı elunur. q, Dövlət Vergi Xidmətlinin Asan Sertlihiat Xidmətləri Mərkəzir	ı onlayın çayıdada uzada bilacəkdir. Sertifikatın a ("ASAN Xidmət" mərkətləri, vergi ödəyicilərinə
MÜRACİƏT VƏ ƏRİZƏLƏR MÜNİTORINQ	Sertifikat seçimini edin Mobil nömrə	Sertifikat tipi	Etibarlıdır	əməliyyətlər
<ul> <li>∂ 1847</li> <li>∂ +994 12 525 1847</li> <li>⊠ info@asanimza.az</li> </ul>		Savi	26-05-2023 26-05-2023 26-06-2023	Müraclat et
		yuuu < 1	] >	Additional ex

Şək.3

 Açılan pəncərədə İstifadəçi sertifikatın müddətini uzatmaq istədiyi mobil nömrədə "Şəxsi" tipli "Asan İmza" sertifikatınının yenilənməsi üçün "Müraciət et" düyməsini seçir (Şək.4).

	=					
AZ I EN	ƏSAS SƏHİFƏ / SERTİFİKAT MÜDDƏTİNİN	UZADILMASI				
MƏLUMATLARIM	SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI Bu bölmədə yalırı sertifikatının müddəti 10 gün azrində bitacak nörmələrin işəhrə akı olunmuşdur. İstifadəçi "Asan İmzə" Şəssi kabineti vəsitəsilə müddəti bitacak sertifikatanını onlayn qəşdədə uzədə biləcəkdir. Sertifikatan etbahlim middəti bitanakı sorara 10 eina azrində tildərin məhl qənəstarən minarizit əthi vitiməti aktibadetirməlifir akı balda minarizit artısatı ləh olunur.					
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	Oeyet: 30 gin middeli bitçikdə və onlayn müncist edilməcikdə, lutifdəçi "Asan imzə" sertifikatlarını yalnız fiziki olaraq, Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə ("ASAN Xidmət" mərkəzləri, vergi ödəyi cilərinə xidmət mərkəzləri) müncist etməklə əldə edə bilacətəri:					
MÜRACIƏT VƏ ƏRİZƏLƏR	Sertifikat seçimini edin Mobil nömrə	Sertifikat tipi	Etibarlıdır	əməliyyətlər		
9 1847 9 +994 12 525 1847			26-05-2023 26-05-2023	Müraciat et		
S info@asanimza.az		Şəxsi	26-05-2023	Müraciət et		
		< 1				

Şək.4

5. Açılmış ərizə formasında "Şəxsi sertifikat məlumatları" sistem tərəfindən avtomatik olaraq doldurulur (Şək.5).

AZ <sup>†</sup> EN	ariza Milawila
MƏLUMATLARIM	
AYARLAR	"Şəxsi" sertifikatın məlumatları
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	Adi *
ƏLAVƏ SERTİFİKAT	Soyadi *
MÜRACİƏT VƏ ƏRİZƏLƏR	
İCAZƏLƏR 🗸	Atasının adı *
MONİTORING	Saxsiyyətini təsdiq edən sənədin FİN kodu * Sənədin tipi *
J 1847	

 "Asan İmza məlumatları" bölməsində İstifadəçi "Nömrə aiddir", "Gizli sual" və "Gizli suala cavab" bəndlərini doldurur (Şək.6).

AZ <sup>†</sup> EN	"Asan İmza" məlumatları
	Asan İmza nömrəsi * istifadəçi İD-si * Nömrə aiddir *
MƏLUMATLARIM	
AYARLAR	Gizli sual * Gizli suala cavab *
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	

Şək.6

#### Nömrə sahəsi korporativ seçildikdə, mütləq VÖEN qeyd olunmalıdır.

 "Əlaqə məlumatları" bölməsində məlumat və ya bildirişlərin göndərilməsi barədə "Elektron poçt ünvanı/Vergi ödəyicisinin şəxsi kabineti" və "Əlaqə mobil nömrəsi" seçilir (Şək.7).

	əlaqə məlumatları
MƏLUMATLARIM	Məlumat və bildirişlərin * Elektron poçt ünvanı * Əlaqə mobil nömrəsi *
AYARLAR	- · · · · · · · · · · · · · · · · · · ·
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	Qeyd: Sertifikatlarınızın elektron nüsxəsi "Məlumat və bildirişlər hara göndəriləcək" bölməsində qeyd ettilyiniz seçiminizə uyğun ünvana göndəriləcəkdir. Kağız nüsxəni əldə etmak itsalıkda Verdi davircisinin elektron kabineti vaşitasila pövlat Verdi Xidmətina
ƏLAVƏ SERTİFİKAT	müraciət edə bilərsiniz.
MÜRACİƏT VƏ ƏRİZƏLƏR	
icazələr 🤇	
MONİTORING	

Şək.7

8. Yekun olaraq ərizədə olan məlumatları tam doldurduqdan sonra növbəti pəncərəyə keçib, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən "Asan İmza" SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə" ilə tanış olub "Ərizə və müqavilə ilə tanış oldum və məlumatların doğruluğunu imzamla təsdiq edirəm" xanasının qarşısına işarə qoyulur və "İmzala və göndər" düyməsi sıxılır (Şək.8).

AZ 1 EN	şəxslərə vurulmuş zərərə görə məsuliyyət daşımır. 9.2. Mərkəz üçüncü şəxslər tərəfindən İmza sahibi haqqında sertifikatda göstərilən informasiyanın istifadəedilməsinə görə məsuliyyət daşımır. 9.3. Bu Müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə edilən əlavələr və düzəlişlər hər
MƏLUMATLARIM	iki Tərəf imzaladıqdan sonra qüvvəyə minir 10. Hesablasma
AYARLAR	Bu müqaviləni imzalayan Tərəflər arasında xidmətin təqdim edilməsi və qəbulu ödənişsiz
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	həyata keçirilir.
ƏLAVƏ SERTİFİKAT	✓ Ərizə və müqavilə ilə tanış oldum və məlumatların doğruluğunu imzamla təsdiq edirəm
MÜRACİƏT VƏ ƏRİZƏLƏR	
icazələr 🤇	← İmzala və göndər
MONITORING	

Şək.8

 9. Ərizə və "Sertifikat xidmətlərinin göstərilməsinə dair" Müqavilə qüvvədə olan "Asan İmza" ilə imzalanır.

**Qeyd:** Sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. ONLAYN MÜRACİƏT ƏRİZƏSİ SERTİFİKAT YALNIZ AKTİV OLDUĞU ZAMAN GÖNDƏRİLƏ BİLƏR!

10. Növbəti mərhələdə Ərizə emal üçün ASXM-ə göndərilir.

**Qeyd:** Sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində İstifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur.

11. "Asan İmza" xidmətinin müddəti bitdikdən sonra xidməti növbəti 3 il\* müddətinə aktivləşdirmək üçün Mobil operatorların Müştəri Xidmətləri Mərkızlərinə müraciət etməklə və ya 8500 qısa nömrəsinə SMS göndərilir (SMS vasitəsilə "Asan İmza" xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz:

Azercell - https://www.azercell.com/assets/files/sms-vasitesi-ile-uzadilma.pdf Bakcell - https://www.bakcell.com/az/asan-imza-mobil-signature Nar - https://www.nar.az/asanimza ).

- 12. "Asan İmza" xidməti aktivləşdirildikdən sonra ASXM-in səlahiyyətli nümayəndəsi Ərizəni emal edir.
- 13. ASXM-in səlahiyyətli nümayəndəsi tərəfindən "Asan İmza" sertifikatları aktivləşdirildikdən sonra "Asan İmza" sertifikatı, "Sertifikat xidmətlərinin göstərilməsinə dair" Müqavilə və "Sertifikatların aktivləşdirilməsi barədə" Bildiriş təsdiq edilərək, onlayn qaydada istifadəçinin Portaldakı elektron kabinetinin "Müraciət və ərizələr" bölməsinə göndərilir.

## 3.2 "İş" (Biznes) və ya "Dövlət və bələdiyyə" tipli "Asan İmza" sertifikatlarının onlayn yenilənməsi

#### 3.2.1 Rəhbər şəxs olan İstifadəçilər üçün:

- "İş" (Biznes) və ya "Dövlət və bələdiyyə" sertifikatlarını onlayn yeniləmək üçün <u>www.e-taxes.gov.az</u> portalına daxil olub "Asan İmza şəxsi kabinet" bölməsi seçilir (Şək.1).
- Açılan pəncərədə "Asan İmza" mobil nömrəsi və İstifadəçi ID-si daxil edildikdən sonra Şəxsi kabinetə giriş edilir (Şək.2).
- 3. Növbəti mərhələdə açılan yeni pəncərənin sol menyusundan "SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI" bölməsi seçilir (Şək.3).
- Açılan pəncərədə İstifadəçi sertifikatın müddətini uzatmaq istədiyi mobil nömrədə "İş (Biznes)"/"Dövlət" tipli "Asan İmza" sertifikatınının yenilənməsi üçün "Müraciət et" düyməsi seçilir (Şək.9).

	=					Ξ
AZ / B/     asas sawlifa / stritfilixt MüDooffilik UZADILMASI       AZ / B/     asas sawlifa / stritfilixt MüDooffilik UZADILMASI       SERTIFICAT MÜDOOffilik UZADILMASI     Bu bölmada yalınz sertifikatının mödati 30 gün arzında bitacak nömrələrin siyahsı also olunmuşdur. İstifadaçi "Asan İmza" şassi kabineti vasitasila müddeti bitacık sertifikatının onlayn qaydada uzada bilacakdir. Sertifikatını onlayn qaydada uzada bilacakdir. Sertifikatını sertifikatının onlayn qaydada uzada bilacakdir. Sertifikatını valuru sertifikatının valuru telin, möddeti 30 gün arzında bitacak imünci ve etim sertifikatının yalırız faziki olaraq. Dövlət Vergi Xidmətlinin Asan Sertifikat Xidmətləri Mərkəzine ("ASAN Xidmət" mərkəzləri, vergi ödəyiclərinə vergi ödəyiclərinə vergi sertifikatınını yalırız faziki olaraq. Dövlət Vergi Xidmətlinin Asan Sertifikat Xidmətləri ("ASAN Xidmət" mərkəzləri, vergi ödəyiclərinə vergi ödəyiclərinə vergi sertifikatınını yalırız faziki olaraq. Dövlət Vergi Xidmətlinin Asan Sertifikat Xidmətləri Mərkəzine ("ASAN Xidmət" mərkəzləri, vergi ödəyiclərinə vergi ödəyiclərinə						
aLWa SERTIFIKAT MŪRACIAT va akizalar Monitoring 2 1847 2 4984 12 525 1847	Sertifikat seçimini edin Mobil nömrə	Sertifikat tipi iş (Biznes):	Etibaridir 26-05-2023	Əməliyyatlar Müraciot et		
E info@asanimza.az		iş (Biznes).	26-05-2023	Mirzciał et		

Şək.9

5. Açılmış ərizədə "Şəxsi sertifikat məlumatları" avtomatik olaraq doldurulur (Şək.10).

AZ <sup> </sup> EN	əsas səhifə / sertifikat müddətinin uzadılması
	SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI
MƏLUMATLARIM	
AYARLAR	• •
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	Ərizə Müqavilə
ƏLAVƏ SERTİFİKAT	"Səxsi" sertifikatın məlumatları
MÜRACİƏT VƏ ƏRİZƏLƏR	Adı *
ÎCAZƏLƏR 🤟	
MONİTORING	Soyadi *
J 1847	Atasının adı *
<i>ð</i> +994 12 525 1847	
info@asanimza.az	Saxsiwatini taxtin edan sanatin filk kodu * Sanatin tini *
2	

Şək.10

 "İş (Biznes) sertifikat məlumatları" bölməsində Hüquqi/fiziki şəxsin VÖEN-i, adı (fiziki şəxsin tam adı), möhürü üzərindəki mətni, ərizəçinin vəzifəsi və gücləndirilmiş imzadan istifadə imkanları qeyd olunur (Şək.11).

		۵	Ξ
AZ <sup> </sup> EN	İş (Biznes) sertifikatın məlumatları		
MƏLUMATLARIM	Hüquqi/Fiziki şəxsin möhürü üzərindəki mətni *		
AYARLAR			
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	ərizəçinin çalışdığı struktur vahidinin adı *		
ƏLAVƏ SERTİFİKAT			
MÜRACİƏT VƏ ƏRİZƏLƏR			
İCAZƏLƏR 💎	ərizəçinin gücləndirilmiş elektron imzadan istifadə imkanları *		
MONÍTORING	daxili və göndərilən (xarici) sənədlərin imzalanması hüququ		

Şək.11

7. Asan İmza məlumatları bölməsində İstifadəçi "Gizli sual" və "Gizli suala cavab" bəndlərini doldurur (Şək.12).

		Ξ
AZ I EN	"Asan İmza" məlumatları	
	Asan İmza nömrəsi * istifadəçi İD-si *	
MƏLUMATLARIM		
	Gizli sual * Gizli suala cavab *	
AYARLAR	· · · · · · · · · · · · · · · · · · ·	

Şək. 12

 8. Əlaqə məlumatları" bölməsində məlumat və ya bildirişlərin göndərilməsi barədə "Elektron poçt ünvanı/Vergi ödəyicisinin şəxsi kabineti" və "Əlaqə mobil nömrəsi" seçilir (Şək.13).

ƏLUMATLARIM			
AYARLAR	Əlaqə məlumatları Malumat və bildirişlərin * Elektron port ünvənı * əlaqə mobil nömrəsi *		
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	- V +994		
ƏLAVƏ SERTİFİKAT	Qeyd: Sertifikatlarınızın elektron nüsxəsi "Məlumat və bildirişlər hara göndəriləcək" bölməsində qevd etdiviniz seciminizə uvğun ünvana göndəriləcəkdir. Kağız nüsxəni əldə		
MÜRACİƏT VƏ ƏRİZƏLƏR	etmək istadıkdə Vergi ödəyicisinin elektron kabineti vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərsiniz.		
icazələr 🤇			
MONİTORING			
<i>. J</i> 1847			



9. Yekun olaraq ərizədə olan məlumatları tam doldurduqdan sonra növbəti pəncərəyə keçib "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən "Asan İmza" SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə" ilə tanış olub "Ərizə və müqavilə ilə tanış oldum və məlumatların doğruluğunu imzamla təsdiq edirəm" xanasının qarşısına işarə qoyulur və "İmzala və göndər" düyməsi sıxılır (Şək.14).

AZIEN	9. Məhdudiyyətlər və müqaviləyə dəyişikliklərin edilməsi
	9.1. Mərkəz İmza sahibi tərəfindən müqavilə şərtlərinin və aidiyyəti qanunvericiliyin tələblərinin pozulması, Sertifikatın təyinatına uyğun istifadə edilməməsi nəticəsində İmza sahibinə və üçüncü şəxslərə vurulmuş zərərə eğrə məsuliyvət dəsımır.
MƏLUMATLARIM	9.2. Mərkəz üçüncü şəxslər tərəfindən İmza sahibi haqqında sertifikatda göstərilən informasiyanın istifadadılmasinə görə məsulluvat dəsmur
İSTİFADƏÇİ İD-Sİ, PIN1, PIN2	9.3. Bu Müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə edilən əlavələr və düzəlişlər hər iki Tərəf imzaladıqdan sonra qüvvəyə minir
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	10. Hesablaşma
MÜRACİƏT VƏ ƏRİZƏLƏR	Bu müqaviləni imzalayan Tərəflər arasında xidmətin təqdim edilməsi və qəbulu ödənişsiz həyata keçirilir.
icazələr	
MONİTORING	Ərizə və müqavilə ilə tanış oldum və məlumatların doğruluğunu imzamla təsdiq edirəm
& 1847 & +994 12 525 1847 ⊠ info@asanimza.az	← İmzala və göndər

Şək.14

 10. Ərizə və "Sertifikat xidmətlərinin göstərilməsinə dair" Müqavilə qüvvədə olan "Asan İmza" ilə imzalanır.

**Qeyd:** Sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. ONLAYN MÜRACİƏT ƏRİZƏSİ SERTİFİKAT YALNIZ AKTİV OLDUĞU ZAMAN GÖNDƏRİLƏ BİLƏR!

- 11. Ərizə icra üçün ASXM-ə göndərilir.
- 12. "Asan İmza" xidmətinin müddəti bitdikdən sonra xidməti növbəti 3 il\* müddətinə aktivləşdirmək üçün Mobil operatorların Müştəri Xidmətləri Mərkızlərinə müraciət etməklə və ya 8500 qısa nömrəsinə SMS göndərilir (SMS vasitəsilə "Asan İmza" xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz:

Azercell - <u>https://www.azercell.com/assets/files/sms-vasitesi-ile-uzadilma.pdf</u> Bakcell - <u>https://www.bakcell.com/az/asan-imza-mobil-signature</u> Nar - <u>https://www.nar.az/asanimza</u>).

- 14. ASXM-in səlahiyyətli nümayəndəsi tərəfindən "Asan İmza" sertifikatları aktivləşdirildikdən sonra "Asan İmza" sertifikatı, "Sertifikat xidmətlərinin göstərilməsinə dair" Müqavilə və "Sertifikatların aktivləşdirilməsi barədə" Bildiriş təsdiq edilərək, onlayn qaydada istifadəçinin Portaldakı elektron kabinetinin "Müraciət və ərizələr" bölməsinə göndərilir.

#### 3.2.2 Rəhbər şəxs olmayan İstifadəçilər üçün:

- "İş" (Biznes) və ya "Dövlət və bələdiyyə" sertifikatlarını onlayn yeniləmək üçün <u>www.e-taxes.gov.az</u> portalına daxil olub "Asan İmza şəxsi kabinet" bölməsi seçilir (Şək.1).
- Açılan pəncərədə "Asan İmza" mobil nömrəsi və İstifadəçi ID-si daxil edildikdən sonra Şəxsi kabinetə giriş edilir (Şək.2).
- Növbəti mərhələdə açılan yeni pəncərənin sol menyusundan "SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI" bölməsi seçilir (Şək.3).
- Açılan pəncərədə İstifadəçi sertifikatı uzatmaq istədiyi mobil nömrədə "İş (Biznes)"/"Dövlət" tipli "Asan İmza" sertifikatınının yenilənməsi üçün "Müraciət et" düyməsi seçilir (Şək.9).
- 5. Açılmış ərizədə "Şəxsi sertifikat məlumatları" avtomatik olaraq doldurulur (Şək.15).

AZ <sup>†</sup> EN	өзая səhifə / sertifikat müddətinin uzadılması SERTIFIKAT MÜDDƏTININ UZADILMASI
MƏLUMATLARIM Ayarlar	
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	Ərizə Etibarnamə Müqavilə
əlavə sertifikat Müraciət və ərizələr	"Şəxsi" sertifikatın məlumatları <sub>Adı</sub> *
MONİTORING	Soyadi *
ඒ 1847 ඒ +994 12 525 1847 ⊠ info@asanimza.az	Atasının adı *
<b>Q</b>	Şəxsiyyətini təsdiq edən sənədin FİN kodu * Sənədin tipi * Şəxsiyyət vəsiqəsi

Şək.15

- 6. Ərizə məlumatları tam doldurulduqdan sonra (Şək.10,11,12,13) sistem tərəfindən "Etibarnamə" və "Sertifikat xidmətlərinin göstərilməsinə dair" Müqavilə tərtib olunur.
- 7. Növbəti mərhələdə "Etibarnamə" veriləcək şəxsin məlumatları təsdiq olunur (Şək.16).

	=			• E
AZ I EN		esas sentre / sentrekou niloonthuln uzaanansi		
MƏLUMATLARIM		SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI		
AVARLAR		Bu bölmədə yalınz liççilərə veriləçək Ozbarnamələr əks olunur. Bu Szbarnamələr nəhbər şəxs tərəfindən təsdiq edilməlidir.		
SERTIFIKAT MÜDDƏTİNİN UZADILMASI ƏLAVƏ SERTİFIKAT		arca Eduarama Miquila		
MÜRACIƏT VƏ ƏRİZƏLƏR				
MONITORING		Etibarname		
J 1847 J +994 12 525 1847		Soyodi		
🖂 info@asanimza.az				
Ø		Assim adi		
		Sextivatini terdin eden sanedin f/N kodu Milandu Milandi (1976)		
		formal house on the second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second sec		
		Hüquqil fiziki şexsin möhürü üzerindeki metni		
		ericeçinin vecifesi		
		ərizəçinin çələşdəği struktur vəhiddinin ədi	_	
		ðrizsçinin gisclendirilmig elektron imzadan ístilda imkanları		
			-	
			$\rightarrow$	

Şək.16

8. Yekun olaraq ərizədə olan məlumatları tam doldurulduqdan sonra növbəti pəncərəyə keçib "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən "Asan İmza" SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə" ilə tanış olub "Ərizə və müqavilə ilə tanış oldum və məlumatların doğruluğunu imzamla təsdiq edirəm" xanasının qarşısına işarə qoyulur və "İmzala və göndər" düyməsi sıxılır (Şək.17).

	=	<b>≜</b> ⊟
050N IM20	5.4. İmza sahibinin aşağıdakı vəzifələri vardır:	
AZ I EN MƏLUMATLARIM AYARLAR	5.4.1. Incu adulti? Telatron incus wirkstem sawel kapander Aurebragen Bregulikassen Gammun 30-6 madastellen optie either aufleder kapacit, hençichie: 5.4.2. zas gistemia diedantiseties von sales authentien installen aufleder kapacit. Serifikasi auto sales authentien installen autore authentien installen autore authentien installen autore autore authentien installen autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore autore au	
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	6. Müqavilənin qüvvəyə minməsi və qüvvədə olma müddəti:	
ƏLAYƏ SERTİFİKAT MÜRACİƏT VƏ ƏRİZƏLƏR MONÌTORING	<ol> <li>Lingenile Tender excends inclusions eader givings minis Scriftlatter tellbarities related biolidids Scriftlatter jours and provident in the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the second biology of the s</li></ol>	
J 1847	7. Fors-major	
<ul> <li>         ••994.12 525 1847         ≥&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;</li></ul>	<ul> <li>In Characteristic</li> <li>In Angeviewent Institution digita traide marcical dispanse was needed tabularges, Taevalation scaracteristicals bandis for angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angeviewent angevie</li></ul>	
	8. Mübahisələrin həlli	
	Be vecingentia vega mena tetelise etilenne i sabahi la eretapa opa si laisea harder milabahismi Tarodher iz aratamende atempetar yotu ile hett etempega papatadetara bitahishe desempetar yotu ile hett etempeda vega mathema opatadetara. 9. Mehduddiyyyettar vega mutiqaavillagoa daytigikkiklarin editlemasii 9. Mehduddiyyettar vega mutiqaavillagoa daytigikkiklarin editemasii 9. Mehduddiyyettar vega mutiqaavillagoa daytigikkiklarin editemasii 9. Mehduddiyyettar vega mutiqaavillagoa daytigikkikarin editemasii 9. Mehdud ise use akabi tandetate milabahi tandetate satekitate gizatamia teristikate tarjetate saylam istifatate atelimaanat settistikate gizatamia vega matojate dagan. 9. Mehdud ise use tarihi tandetate matojate bit ateliatate gizatamia internasiyama istifatatedina matojate dagan. 9. Ja bit use iginarya san utetah histoo di atelia yaasakit matojatamia internasiyama istifatadeselitatesia gizatamia mini:	
	10. Hesablasma	
	Bu müqərləsi İnzalıyan Təentlər ansanda aldınərlin təqdim edilməsi və qəbalu ödəsiyab həyəta keçirlir.	
	tei tai va minjandia la tang oldum va malamatian dojutajana inzania tasidi edilam	]

Şək.17

 9. Ərizə və "Sertifikat xidmətlərinin göstərilməsinə dair" Müqavilə qüvvədə olan "Asan İmza" ilə imzalanır.

**Qeyd:** Sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. ONLAYN MÜRACİƏT ƏRİZƏSİ SERTİFİKAT YALNIZ AKTİV OLDUĞU ZAMAN GÖNDƏRİLƏ BİLƏR!

- "Etibarnamə" ərizədə qeyd olunan VÖEN-ə görə rəhbərin elektron kabinetinə göndərilir.
   Qeyd: "Etibarnamə" rəhbər şəxs tərəfindən 30 gün ərzində təsdiqlənmədikdə Ərizə ləğv olunacaq.
- 11. Rəhbər şəxs "Asan İmza"sı ilə <u>e-taxes.gov.az</u> portalında "Asan İmza şəxsi kabinet" seçimini edib daxil olur (Şək.2).
- 12. Açılan pəncərədə rəhbər şəxs tərəfindən sol menyudan "Müraciət və ərizələr" bölməsi seçilir.
- 13. Açılan pəncərədə rəhbər şəxs "Sertifikatın uzadılması" bölməsini seçir (Şək.18).

		Ē
AZ İ EN	MÜRACİƏT VƏ ƏRİZƏLƏR	
MƏLUMATLARIM	Bu bölmədə etdiyiniz bütün əməliyyatlarla bağlı sənədlər haqqında ətraflı məlumat əks olunmuşdur. Eyni zamanda burada rəhbər şəxs işçilərə təqdim olunacaq etibarnamələrlə bağlı əməliyyatları icra edə bilər.	
AYARLAR	Sertifikatın uzadılması Yeni sertifikat	
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	Adu Sovadi Mobil nëmre İcraci	
ƏLAVƏ SERTİFİKAT	·····	
MÜRACİƏT VƏ ƏRİZƏLƏR	Tarix Status	
İCAZƏLƏR <	26-09-2021 <u>A 26-10-2021</u> <u>Hamisi</u> V <u>Q</u> <u>X</u>	
MONÍTORINQ		
	Adı, Soyadı Mobil nömrə İcraçı Tarix Status	
<i>J</i> +994 12 525 1847		
Mino@asammza.az	< 1 > 10 / page </th <th></th>	

Şək.18

14. Növbəti mərhələdə rəhbər şəxs siyahıdan aiddiyəti sənədi seçir (Şək.19).

	≡	••••••••••••••••••••••••••••••••••••••	Ξ
AZ   EN	MÜRACİƏT VƏ ƏRİZƏLƏR		
MƏLUMATLARIM	Bu bölmədə etdiyiniz bütün əməliyyatlarla bağlı sənədlər haqqınd edə bilər.	za ətraflı məlumat əks olunmuşdur. Eyni zamanda burada rəhbər şəxs işçilərə təqdim olunacaq etibarnamələrlə bağlı əməliyyatları icra	
AYARLAR	Sertifikatın uzadılması Yeni sertifikat		
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	Adı. Sovadı	Mobil nömrə İcracı	
ƏLAVƏ SERTİFİKAT		····	
MÜRACİƏT VƏ ƏRİZƏLƏR	Tarix	Status	
İCAZƏLƏR 🤇	26-09-202126-10-2021	Hamisi V Q X	
MONITORINQ			
	Adı, Soyadı Mobil nömrə İcraçı	Tarix Status	
<i>ි 1</i> 847 ඒ +994 12 525 1847		the second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second	
🖂 info@asanimza.az			
		< 1 > 10 / page >	

#### Şək.19

15. Rəhbər şəxs ərizə məlumatları ilə tanış olub, "Etibarnamə" məlumatlarını təsdiqləyir və "Asan İmza"sı ilə imzalayır (Şək.20).

	=		• <sup>4</sup> e
AZ I EN	SƏNƏD HAQQINDA		
MƏLLIMATLARIM			Məlumatlar rəhbər şəxsə göndərildi
AVARIAR	Adı, soyadı		
SERTİFİKAT MÜDDƏTİNİN UZADILMASI	Mobil nõmre		
ƏLAVƏ SERTİFİKAT	Prosesin tipi	Sertifikatın uzadılması	
Müraciat və əkizələr	Sertifikatın tipi		
MONITORINQ	Şirkət/Qurum (VÖEN)		
0 1867	Tarix	and the second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second second se	
⊘ 1997 ⊘ 1994 12 525 1847 ⊠ info@wsanimzzuz	Sonodlor	Etibarnamo 🛞	
	ðməliyyətlər	Imzala ve gönder	
	<b>€</b>	Instina	

Şək.20

**Qeyd:** Etibarnamədə dəyişikliklərin əlavə olunması nəzərdə tutulmur. Rəhbər şəxs "Etibarnamə"ni təsdiqləməli və ya ləğv etməlidir.

16. Ərizə emal üçün ASXM-ə göndərilir.

**Qeyd:** Sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində İstifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunacaq.

17. "Asan İmza" xidmətinin müddəti bitdikdən sonra xidməti növbəti 3 il\* müddətinə aktivləşdirmək üçün Mobil operatorların Müştəri Xidmətləri Mərkəzlərinə müraciət etməklə və ya 8500 qısa nömrəsinə SMS göndərilir (SMS vasitəsilə "Asan İmza" xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz:

Azercell - <u>https://www.azercell.com/assets/files/sms-vasitesi-ile-uzadilma.pdf</u> Bakcell - <u>https://www.bakcell.com/az/asan-imza-mobil-signature</u> Nar - https://www.nar.az/asanimza ).

- 19. ASXM-in səlahiyyətli nümayəndəsi tərəfindən "Asan İmza" sertifikatları aktivləşdirildikdən sonra "Asan İmza" sertifikatı, "Sertifikat xidmətlərinin göstərilməsinə dair" Müqavilə və "Sertifikatların aktivləşdirilməsi barədə" Bildiriş təsdiq edilərək, onlayn qaydada istifadəçinin Portaldakı elektron kabinetinin "Müraciət və ərizələr" bölməsinə göndərilir.